

BAKI DÖVLƏT UNIVERSİTETİ

«Təsdiq edirəm»

filologiya fakültəsinin dekani

_____ **fil.f.d. E.H.Məmmədov**

«TÜRKOLOJİ ARAŞDIRMALAR»

ELMİ-TƏDQIQAT LABORATORİYASININ

ELMİ-TƏDQIQAT İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNƏ DAİR

H E S A B A T

BAKI -2017

«TÜRKOLOJİ ARAŞDIRMALAR» ELMİ-TƏDQIQAT LABORATORİYASININ ELMİ-TƏDQIQAT İŞLƏRİ

1. GİRİŞ

«Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirinin 12 iyul 2010-cu il tarixli 1088 sayılı əmrinə və Bakı Dövlət Universitetinin 11 noyabr 2010-cu il tarixli əmrinə əsasən yaradılmışdır.

Müasir qloballaşma şəraitində türkologiyanın dünya elminə inteqrasiyası və BDU-da türkologiyaya aid fənlərin daha da səviyyəli tədrisi və mükəmməl elmi bazanın təşkili üçün «Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası filologiya fakültəsinin Türkologiya kafedrası nəzdində fəaliyyət göstərir.

2017-ci ildə «Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası «Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri» adlı problem üzrə araşdırma aparmışdır.

2. STRUKTUR VƏ ŞTAT CƏDVƏLİ.

Hesabat dövründə «Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyası aşağıdakı tərkibdə elmi iş aparmışdır.

№	Adı, soyadı və atasının adı	Elmi dərəcəsi	Vəzifəsi	Doğulduğu tarix
1.	Hüseynova Ülvyyə Hüseyn qızı	filologiya üzrə fəlsəfə doktoru	tam ştat aparıcı elmi işçi	1971
2.	Rəhmanova Suqra Teymur qızı	filologiya üzrə fəlsəfə doktoru	0,5 ştat elmi işçi	1968
3.	Eyvazov Pərvin Eyvaz oğlu	---	tam ştat kiçik elmi işçi	1987
4.	Bayramov Ramil Əkbər oğlu	---	tam ştat kiçik elmi işçi	1985
5.	Fərəcov Anar Tofiq oğlu	---	tam ştat baş laborant	1989

3. QRANTLAR ƏSASINDA YERİNƏ YETİRİLƏN ELMİ TƏDQIQAT İŞLƏRİ - yoxdur

4. AMEA İLƏ ELMİ ƏLAQƏLƏR

Fil.ü.f.d. Ü.H.Hüseynova AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır.

5. «TÜRKOLOJİ ARAŞDIRMALAR» ETL-də APARILAN ELMİ-TƏDQIQAT İŞLƏRİNİN ƏSAS İSTIQAMƏTLƏRİ, ADI, SAYI, QISA ANNOTASIYASI VƏ YERİNƏ YETİRİLMƏSİ

İSTIQAMƏT: Dilçilik

PROBLEM: Türkologiyanın aktual problemləri

MÖVZU: Müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri

Laboratoriyada müqayisəli-tarixi türkologiyanın nəzəri problemləri ilə bağlı, türk dillərinin tarixi, inkişafı, müasir vəziyyəti və görkəmli türkoloqların elmi yaradıcılığının tədqiqi bağlı elmi-tədqiqat işləri aparılır. XX əsr Azərbaycan dilçiliyinin yaranmasında və inkişafında, bu dilçiliyin geniş mənada türkologiya ilə bağlanması müstəsna xidmət göstərmiş professor Bəkir Çobanzadənin elmi yaradıcılığı müntəzəm və hərtərəfli tədqiq olunacaq, geniş tarixi-türkoloji araşdırmalar aparılacaqdır.

İş A Türk dil mənzərəsinin konseptual modelləri

İcraçı aparıcı elmi işçi, fil.f.d. Hüseynova Ü.H.

Mərhələ 2. Türk dil mənzərəsinin «xeyir - şər» konseptual modeli

2017-ci ildə aparılan “Türk dil mənzərəsinin «xeyir - şər» konseptual modeli” mövzusunda elmi plan işində qədim türk yazılı abidələrinin dilində "xeyir - şər" anlayışlarının təhlili verilmiş, bu anlayışların qədim türklərin dil şüurunda ifadə olunması, onların təfəkküründə «xeyir - şər» konseptual modeli haqqında stereotip təsəvvürlərin formalaşması göstərilmişdir. Tədqiqat işində müasir dilçilikdə son zamanlar işlək olan terminlər araşdırılır, konsept, dünyagörüş, dünyaya baxış, mentalitet, mentallıq, milli psixologiya, milli xarakter kimi terminlər araşdırmaya cəlb olunur. Onların mənaları indiyədək dəqiq müəyyənləşməyib. Digər tərəfdən, yeni terminlərin istifadəsində tədqiq olunan hadisələrin mahiyyəti ilə bağlı yeni konsepsiyalarda onların anlaşılması nəzərdə tutulmur. Təhlil zamanı "xeyir - şər" anlayışlarının qədim türklərin dil şüurunda hansı leksemlərlə ifadə olunması göstərilmişdir. Tədqiqat işində qədim türk abidələrinin dilinin təhlili əsasında koqnitiv, obrazlı metaforik “xeyir - şər” modeli bərpa olunmuş, hansiki bütün türk dastanları üçün mövcud idi. Bu konsept türk dil şüurunda sözlərdə, frazeologizmlərdə və paremiyada öz əksini tapır.

Tədqiqatın materiallarından ali məktəblərin filologiya fakültələrində türkologiyaya aid kurslarda istifadə etmək olar.

Tədqiqat işinin elmi nəticələri beynəlxalq elmi konfransda aprobasiyadan keçmiş, konfrans materiallarında dərc olunmuşdur. Bundan əlavə elmi məcmuələrdə məqalə şəklində çap olunmuşdur.

İş B Bəkir Çobanzadənin dilçilik araşdırmalarında ədəbi dil məsələləri

İcraçı kiçik elmi işçi Eyvazov P.E.

Mərhələ 2. Bəkir Çobanzadə araşdırmalarında qrammatik quruluş məsələsi

Bəkir Çobanzadənin elmi yaradıcılığında qrammatik quruluş məsələsi mühüm yer tutur.

Bilindiyi kimi, qrammatik kateqoriyalar qrammatik formanın qrammatik şəkilçi vasitəsilə ifadəsidir. Qrammatik şəkilçilər dilin qrammatik quruluşunun milliliyini göstərən əsas vahidlərdir və onlar qrammatik kateqoriyalar fonunda təzahür edir.

Dilimizin qrammatik quruluşunda vacib rol oynayan sözdəyişdirici şəkilçilər qrammatik kateqoriyalar fonunda öyrənilir: yəni onların hər biri dildə müəyyən vəzifəni yerinə yetirdiyindən qruplaşdırılır. Eyni zamanda sözügedən məsələdən əsasən, morfolojiyada bəhs edildiyindən buna morfoloji kateqoriya da deyilir.

Bu mənada, elmi işdə B.Çobanzadənin qrammatik şəkilçilər haqqında fikirləri təhlil və tədqiq olunmuşdur. Burada alimin müxtəlif nitq hissələri üzrə təqdim etdiyi qrammatik kateqoriyalardan bəhs edilmiş, müasir elmi fikirlərlə müqayisələr aparılmışdır.

İş C Azərbaycan və türk dillərində işlənən psixologiya terminlərinin linqvistik aspektləri

İcraçı kiçik elmi işçi Bayramov R.Ə.

Mərhələ 3. Azərbaycan və türk dillərində alınmalar hesabına psixologiya terminlərinin zənginləşməsi yolları

Elmi işdə Azərbaycan və türk dillərində mövcud olan alınma psixologiya terminləri, onların dilə keçmə səbəbləri və mənşə xüsusiyyətləri tədqiq olunur. Göstərilir ki, terminlərin bir dildən başqa dilə keçməsi tarixi inkişaf prosesində xalqların bir-biri ilə qonşuluq, elmi-mədəni, ictimai-siyasi, iqtisadi və s. münasibətləri sayəsində mümkün olur. Azərbaycan və türk dillərində işlənən alınma psixologiya terminlərinin mənşəyi milli, ərəb-fars və Avropa olmaqla üç qrupda birləşdirilir. Həmçinin Avropa əsilli psixologiya terminlərinin özləri də mənşə etibarilə fərqləndirilir. Azərbaycan və türk dillərinə əcnəbi dillərdən daxil olan psixologiya terminlərinin bu dilin qayda-qanunlarına uyğun mənimsənilmə yollarından danışılır. Göstərilir ki, Azərbaycan və türk dillərində alınma psixologiya terminləri dilə daxil olarkən dəyişiklik edilib-edilməməsindən asılı olmayaraq fonetik-qrafik, qrammatik və leksik-semantik cəhətdən mənimsənilir.

İş. S.Ə.Şirvani dili**İcraçı elmi işçi, f.f.d. Rəhmanova S.T.****Mərhələ 3. S.Ə.Şirvani dilinin morfoloji xüsusiyyətləri**

“S.Ə.Şirvani dilinin morfoloji xüsusiyyətləri” adlı elmi işdə XIX əsrin II yarısından sonra maarifçilik hərəkatının görkəmli nümayəndəsi kimi S.Ə.Şirvani yaradıcılığına müraciət edilmişdir. Elmi işdə leksik-qrammatik söz qrupları və onlarla əlaqədə olan şəkilçilərin dövrün normativ qanunauyğunluqları baxımından müqayisələr apararaq tarixilik nöqteyi-nəzərindən tədqiqat aparılmışdır.

Hər bir leksik-qrammatik söz qrupu analitik tərzdə diqqət çəkir. Eyni zamanda hal, mənsubiyyət, kəmiyyət kateqoriyasının şəkilçiləri müəllifin dilində qabarıq nəzərə çarpır.

Rəhmanova S.T. 2016-cı ilin oktyabr ayından «Türkoloji araşdırmalar» elmi-tədqiqat laboratoriyasında 0,5 ştat elmi işçi vəzifəsində işləyir.

6. DƏRC OLUNMUŞ ELMİ İŞLƏRİN XARAKTERİSTİKASI

№	İşin adı	İşin növü	Nəşriyyat, jurnal və s. adı	İşin həcmi	Müəlliflər
Respublikada məqalə					
1.	Фундаментальные концепты и специфика миропонимания	məqalə	Gəncə Dövlət Universitetinin Xəbərləri, 2017, № 3	s. 57-62	Hüseynova Ü.H.
2.	Проблема вербализации концептов в древнетюркском языковом сознании	məqalə	Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bakı, Elm və təhsil, 7 dekabr 2017	s. 316-318	Hüseynova Ü.H.
3.	Şair Vəli Miskininin vücudnaməsində islam dini ilə bağlı məqamlar	məqalə	“İslam həmrəyliyi – 2017: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-metodik konfransının materialları. Bakı, BDU, 25-26 aprel 2017-ci il.	s. 279-281	Bayramov R.Ə.
4.	Azərbaycan dilində abreviatura üsulu ilə yaranan psixologiya terminləri	məqalə	Terminologiya məsələləri. № 2. Bakı, Elm, 2017	s. 180-185	Bayramov R.Ə.
5.	Miskin Vəlinin poeziyasında dodaqdəyməz şeir şəkli	məqalə	Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bakı, Elm və təhsil, 7 dekabr 2017	s. 106-108	Bayramov R.Ə.
6.	Şair Vəli Miskininin həyatı və yaradıcılığı haqqında bəzi qeydlər	məqalə	“Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları. Bakı, BSU, 2017	s. 136-137	Bayramov R.Ə.
7.	Aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Şair Vəli Miskinli və onun yaradıcılığında	məqalə	“Azərbaycanda islam həmrəyliyi: islam dəyərləri və Azərbaycan gəncliyi” mövzusunda	s. 12-13	Bayramov R.Ə.

	bəzi dini məqamlar haqqında		Respublika elmi-nəzəri konfransının materialları. Bakı, "Qaya" nəşriyyatı, 2017		
8.	Bəkir Çobanzadə və islam coğrafiyası xalqlarında ədəbi dil məsələləri	məqalə	Azərbaycanda İslam həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi mövzusunda Respublika elmi konfransının materialları	s. 8-9	Eyvazov P.E.
9.	Bəkir Çobanzadənin dilçilik araşdırmalarında danışq səslərinin yaranma və formalaşma mənbələri haqqında	məqalə	AMEA-da akad. A.A.Axundovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş "Ağamusa Axundov və Azərbaycan filologiyası" mövzusunda Beynəlxalq elmi konfransın materialları	s. 442-446	Eyvazov P.E.
10.	Bəkir Çobanzadənin dil tədqiqatlarında sayların etimologiyası haqqında	məqalə	"Dil və ədəbiyyat" beynəlxalq elmi-nəzəri jurnalı. № 3 (103)	s. 73-76 .	Eyvazov P.E.
11.	S.Vurğunun "Aygün" poemasının leksik-qrammatik xüsusiyyətləri	məqalə	"Dil və Ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal. 2(102) BDU	s. 44-47	Rəhmanova S.
15.	M.Ə.Sabir dilinin qrammatik xüsusiyyətləri	məqalə	Dil və Ədəbiyyat Beynəlxalq elmi-nəzəri jurnal. BDU	s.	Rəhmanova S.
16.	M.P.Vaqif dilinin qrammatik xüsusiyyətləri	məqalə	Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş "M.P.Vaqif və müasirlik" mövzusunda Respublika elmi-praktik konfransının materialları	s. 75-78	Rəhmanova S.

Xaricdə keçirilmiş Beynəlxalq konfransda məqalə

1.	Национальная специфика древнетюркской языковой картины мира	məqalə	«Традиционная культура тюркских народов в изменяющемся мире» Материалы I Международной научной конференции 12-15 апреля 2017, Казань, 2017	s. 110-112	Hüseynova Ü.H.
----	---	--------	--	------------	----------------

Xaricdə keçirilmiş Beynəlxalq konfransda tezis

1.	I. Türkoloji Kurultay'ında (1926) Bekir Çobanzadə'nin Ortak Türk Dili Projesi	tezis	IX Uluslararası Dünya Dili Türkçə Simpoziumu (Türkiyə, Malatya)	s. 147	Eyvazov P.E.
2.	Prof. Dr. Təvfik Hacıyev`in Ortak Türk	tezis	VIII Uluslararası Türk Dili Qurultayının	s. 113-114	Eyvazov P.E.

	Dili Projesinde Türkiye Türkçesi		materialları. (Ankara, Türkiye)		
3.	Bekir Chobanzadeh's Project of the Common Turkic Language on the I Turkological Congress	tezis	IV International Farabi Readings Materials of International Scientific Conference. Almaty, Kazakhstan	s. 82-83	Eyvazov P.E.
Respublikada keçirilmiş Beynəlxalq konfransda tezis					
1.	Professor Bəkir Çobanzadə Məhəmməd Füzulinin dili haqqında	tezis	BMU-da H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransın materialları.	s. 600	Eyvazov P.E.
Respublika elmi konfransda çap olunmuş tezis					
1.	Son illər dilimizə daxil olan bəzi alınma sözlərin mənimsənilməsi haqqında	tezis	BSU-da "Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri" mövzusunda Respublika elmi konfransının materialları.	s. 61-62	Eyvazov P.E.
2.	Heydər Əliyev və müasir Azərbaycanın dil mənzərəsi	tezis	BSU-da "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənc tədqiqatçıların Respublika elmi konfransının materialları.	s. 46-47.	Eyvazov P.E.
3.	Xarici dillərin öyrənilməsi və təbliğində televiziyaaların rolu	tezis	Azərbaycanda İslam həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi mövzusunda Respublika elmi konfransının materialları.	s. 70	Eyvazov P.E.
4.	Bəkir Çobanzadə və islam coğrafiyası xalqlarında ədəbi dil məsələləri	tezis	"İslam həmrəyliyi – 2017: reallıqlar və perspektivlər" mövzusunda respublika elmi-metodik konfransının materialları. Bakı, BDU, 25-26 aprel 2017-ci il.	s. 213-214	Eyvazov P.E.

7. XARİCİ DÖVLƏTLƏRİN TƏHSİL VƏ ELMİ MÜƏSSİSƏLƏRİ İLƏ ƏLAQƏLƏR – yoxdur.

8. ELMİ-TƏDQIQAT İŞLƏRİNİN NƏTİCƏLƏRİNİN TƏTBİQİ

Müqayisəli-tarixi türkologiyanın nəzəri problemlərinin təhlil edilməsi türk dillərinin tarixi, etnik kökü, mədəniyyəti ilə bağlı bir sıra məsələlərin həllində

əhəmiyyətlidir. Tədqiqatın nəticələrindən türk dillərinin tarixi leksikologiyası, etnoqrafiyası, etnogenezi məsələlərinin öyrənilməsi, həmçinin türk dillərinin leksikasının müqayisəli şəkildə tədqiqi zamanı istifadə etmək olar.

Tədqiqatın materiallarından ali məktəblərin filologiya fakültələrində türkologiyaya aid kurslarda istifadə etmək olar.

9. PATENT VƏ İNFORMASIYA İŞLƏRİ – yoxdur.

10. DÖVLƏT PROQRAMLARININ İCRASI – yoxdur.

11. «TÜRKOLOJİ ARAŞDIRMALAR» ELMİ-TƏDQIQAT LABORATORİYASININ İŞÇİLƏRİNİN 2016-cı İLDƏ KONFRANS VƏ SİMPOZIUMLARDA İŞTİRAKI

Fil.ü.f.d. Ü.H.Hüseynova, P.Eyvazov və R.Bayramov Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik elmi konfransının Təşkilat komitəsinin üzvləri olmuşdular.

P.Eyvazov və R.Bayramov “Azərbaycanda İslam həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi” mövzusunda Respublika elmi konfransının Təşkilat komitəsinin üzvləri olmuşdular.

Aparıcı elmi işçi Hüseynova Ülviyyə Hüseyn qızı

1. Проблема вербализации концептов в древнетюркском языковом сознании / Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bakı, Elm və təhsil, 7 dekabr 2017

2. Национальная специфика древнетюркской языковой картины мира / «Традиционная культура тюркских народов в изменяющемся мире» Материалы I Международной научной конференции 12-15 апреля 2017, Казань, 2017

Kiçik elmi işçi Eyvazov Pərvin Eyvaz oğlu

1. Son illər dilimizə daxil olan bəzi alınma sözlərin mənimsənilməsi haqqında / BSU-da “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları.

2. Prof. Dr. Təvfik Hacıyev`in Ortak Türk Dili Projesinde Türkiye Türkçesi / VIII Uluslararası Türk Dili Qurultayının materialları. (Ankara, Türkiyə)

3. I. Türkoloji Kurultay'ında Bekir Çobanzade'nin Edebî Dil ve Terim Üzerine Çalışmaları / I. Uluslararası Kafkasya Halk Kültürü Kongresi. (Türkiyə, Qars)

4. I. Türkoloji Kurultay'ında (1926) Bekir Çobanzade'nin Ortak Türk Dili Projesi / IX Uluslararası Dünya Dili Türkçə Simpoziumu (Türkiyə, Malatya)

5. Bekir Çobanzade'nin Ortak Türk Dili Projesi / Türk Dili Konuşan Ülkeler Kurultayı (Türkiyə, Ankara)

6. Professor Bəkir Çobanzadə Məhəmməd Füzulinin dili haqqında / BMU-da H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransın materialları.

7. Bekir Chobanzadeh's Project of the Common Turkic Language on the / I Turkological Congress IV International Farabi Readings Materials of International Scientific Conference. Almaty, Kazakhstan

8. İslam coğrafiyası xalqlarında ədəbi dil məsələləri (*Bəkir Çobanzadənin elmi yaradıcılığı əsasında*) / BDU-da “İslam həmrəyliyi-2017: Reallıqlar və perspektivlər” mövzusunda Respublika elmi konfransının materialları.

9. Heydər Əliyev və müasir Azərbaycanın dil mənzərəsi / BSU-da “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənc tədqiqatçıların Respublika elmi konfransı

10. Xarici dillərin öyrənilməsi və təbliğində televiziyların rolu / Azərbaycanda İslam həmrəyliyi: İslam dəyərləri və Azərbaycan gəncliyi mövzusunda Respublika elmi konfransı

11. Bəkir Çobanzadənin dilçilik araşdırmalarında danışiq səslərinin yaranma və formalaşma mənbələri haqqında / AMEA-da akad. A.A.Axundovun anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda Beynəlxalq elmi konfrans

Kiçik elmi işçi Bayramov Ramil Əkbər oğlu

1. Şair Vəli Miskininin vücudnaməsində islam dini ilə bağlı məqamlar / “İslam həmrəyliyi – 2017: reallıqlar və perspektivlər” mövzusunda respublika elmi-metodik konfransının materialları. Bakı, BDU, 25-26 aprel 2017-ci il.

2. Miskin Vəlinin poeziyasında dodaqdəyməz şeir şəkli / Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “M.P.Vaqif və müasirlik” mövzusunda Respublika elmi-praktik konfransının materialları. Bakı, Elm və təhsil, 7 dekabr 2017

3. Şair Vəli Miskininin həyatı və yaradıcılığı haqqında bəzi qeydlər / “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransının materialları. Bakı, BSU, 2017

4. Aşiq ədəbiyyatının görkəmli nümayəndəsi Şair Vəli Miskinli və onun yaradıcılığında bəzi dini məqamlar haqqında / “Azərbaycanda islam həmrəyliyi: islam dəyərləri və Azərbaycan gəncliyi” mövzusunda Respublika elmi-nəzəri konfransının materialları. Bakı, “Qaya” nəşriyyatı, 2017

12. ETL-də ELMİ KADRLARIN HAZIRLANMASI

Fil.ü.f.d. Ü.H.Hüseynova AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmlər doktoru proqramı üzrə dissertantıdır.

13. DISSERTASIYA MÜDAFİƏSİ VƏ DISSERTASIYA ŞURALARININ FƏALİYYƏTİ.

Fil.ü.f.d. Ü.H.Hüseynova Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyaların müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurası yanında Elmi Seminarın katibidir.

14. ELMİ AVADANLIQLAR HAQQINDA MƏLUMAT

ETL-də kompüter və printerin alınmasına ehtiyac duyulur.

15. ƏSAS NƏTİCƏLƏR VƏ TƏKLİFLƏR

Müqayisəli-tarixi türkologiyanın nəzəri problemlərinin təhlil edilməsi türk dillərinin tarixi, etnik kökü, mədəniyyəti ilə bağlı bir sıra məsələlərin həllində əhəmiyyətlidir. Tədqiqatın nəticələrindən türk dillərinin tarixi leksikologiyası, etnoqrafiyası, etnogenezi məsələlərinin öyrənilməsi, həmçinin türk dillərinin leksikasının müqayisəli şəkildə tədqiqi zamanı istifadə etmək olar.

Tədqiqatın materiallarından ali məktəblərin filologiya fakültələrində türkologiyaya aid kurslarda istifadə etmək olar.

Türkologiya kafedrasının müdiri:

fil.e.d. R.B.Əskərov